

Yaponiya Dövlət Təqaüd Proqramı üzrə imtahan (Nikkensei- Yapon dili və ədəbiyyatı üzrə tədqiqat aparan tələbələr)

Sənədlərin hazırlanması və ya təhvil verilməsi ilə bağlı diqqət yetirilməli məqamlar

ÜMUMİ

• Sənədləri mütləq qeyd olunmuş sayda təhvil verməyiniz xahiş olunur. Bəzən təhvil verilən sənədlərin çapı zamanı səhifənin üfüqi və ya şaquli şəkildə çapı və ya parametrləri uyğun şəkildə olmadığı üçün eninə və ya uzununa çap olunmuş versiyada sənədlərin formatında dəyişiklər olmasına gətirib çıxarır və səhifələrinin sayı fərqli olan müraciət formasının təqdim olunması halları olur. Xahiş olunur ki, səhifənin parametrlərini uyğun şəkilə gətirdikdən sonra sənədləri təhvil verin.

※Əgər sizdə sənədi düzgün şəkildə çap etmək heç cür alınmazsa, səfirliyə gəlməyiniz xahiş olunur. 1 nəfərə 1 vərəq doldurulmamış müraciət forması verə bilərik.

• Sənədlərin surətini səliqəli və aydın şəkildə etməyiniz xahiş olunur. Sənədin surətinin qatdalanmış, əzilmiş və ya çap zamanı rəngləri yayılmış halda olmamasına diqqət yetirin.

• Qara qələmlə yazmağınız xahiş olunur. Sənədləri göy qələmlə doldurmaq olmaz. Kompüterdə yazdığınız zaman bütün yazıların qara rəngdə olmasına diqqət edin.

※Yaponiyada bütün rəsmi sənədlərdə yazılar qara rəngdə olur.

• Yazıları aydın şəkildə çap hərflərlə yazmağınız xahiş olunur. Əllə yazdığınız zaman oxuna bilməyən və ya çətin oxuna bilən hərflərin olub-olmamasını yoxlamağınız gərəkdir. Rəqəmləri də aydın şəkildə qeyd edin (xüsusilə 4 və 9 rəqəmlərini).

ŞƏKİL

• Rəngli və ağ fonda. Son zamanlarda çəkdiyiniz şəkil

※Keçmiş şəkillərinizi (indiki zahiri görkəminizlə uyğun olmayan) istifadə etməməyiniz xahiş olunur.

• **Hər bir müraciətçidən şəkili müraciət formasına uyğun ölçüdə kəsib, arxa hissəsində ad, фамилия və milliyətini qeyd etdikdən sonra müraciət formasına yapışdırmağı xahiş olunur.** Yapışqanla yapışdırdığınız zaman şəklin çərçivənin qıraqlarına uyğun ölçüdə yapışdırıldığına əmin olun. Şəkil çərçivədən kənara çıxmamalı, çox böyük və ya çox balaca ölçüdə olmamalıdır. **Sizdən şəkli “Müraciət formasına” yapışdırıb təhvil vermənizi xahiş edirik.**

• Şəkil yalnız ağ fonda olmalıdır. Qırmızı və ya digər əlvan rəngli fonlarda olan şəkillər qəbul olunmayacaq.

AD, SOYAD

• Ad və familiyanızı pasportda ingilis dilində qeyd olunmuş şəkildə qeyd edin. Qalib gəldiyiniz zaman sizin “Müraciət formasında” qeyd etdiyiniz adla Yaponiyaya təyyarə bileti alınacağına görə sizin diqqətli olmağınızı xahiş edirik.